

**Elçin OALİBOĞLU**

*Filologiya üzrə fəlsəfə doktoru, dosent*

*AMEA Folklor İnstitutunun*

*aparıcı elmi işçisi*

*e-mail: elcin.galiboglu@gmail.com*

<https://doi.org/10.59849/2309-7922.2023.2.82>

## **GÜNEY AZƏRBAYCANDA AŞIQ SƏNƏTİ: ƏNƏNƏ VƏ ÇAĞDAŞLIQ**

### **Xülasə**

Bu gün Güney Azərbaycanda bütün çətinliklərə baxmayaraq aşiq sənəti inkişaf etməkdədir. Ana Sazımızla ana dilimizin imkanları daim açılır, həm də qorunur. Ana dilimizin hər mənada varlığının qorunmasında Güney Azərbaycandakı aşiq sənətinin daşıyıcıları misilsiz hünər göstərir. Aşıqların bu və ya başqa havanı oxuyarkən aydın, coşğun ifa tərzləri, ulusal sözlərin əzəmətli, inamlı deyilişi insanı ruhlandıır. Xalqımızın mənəvi bütövlüyüünün – ruhunun qorunmasında aşiq sənətinin ayrıca, özünəməxsus yeri və rolü var. Bu gün də Güney Azərbaycanda yeni saz ansamblları yaranmaqdə və xalq arasında populyarlaşmaqdadır. Qərbçilik, qloballaşma (kürəsəlləşmə) əhvalı Güney Azərbaycana da təsirini göstərməkdədir, ancaq bütün hallarda aşiq sənətinin qarşılak illərdə, onillərdə daha yaradıcı, daha döyüşkən, xalq ruhunun ardıcıl yaşadıcısı olacağı heç kəsdə şübhə doğurmur.

Məqalədə Güney Azərbaycanda aşiq sənətinin tarixi inkişaf yoluna nəzər salınır, saz-söz birliyinin yaratdığı xəlqi təsdiq vurgulanır, çağdaş dövrdə imzası yaygın olan aşıqların, saz ansambllarının ifaları təhlil olunur.

*Açar sözlər: Güney Azərbaycan aşıqları, Güney Azərbaycanda aşiq sənəti, aşiq sənətinin tarixi qaynaqları, ana dili və aşiq sənəti, Güney Azərbaycanda saz ansamblları.*

**Elchin GALIBOĞLU**

**THE ART OF LOVE IN SOUTH AZERBAIJAN:  
TRADITION AND MODERNITY**

### **Summary**

Today, despite all the difficulties, the art of love is developing in South Azerbaijan. With our Mother Saz, the possibilities of our mother tongue are constantly opened and preserved. The bearers of Aşık art in South Azerbaijan show a unique ability to protect the existence of our mother tongue in every sense. The clear, enthusiastic performance styles of the lovers singing this or that air, the powerful and confident pronunciation of national words inspires a person. The art of love has a separate and unique role in protecting the spiritual integrity of our people, that is, the soul. Even today, new musical ensembles are being formed in

South Azerbaijan and are becoming popular among the people. The spirit of Westernization and globalization has an impact in South Azerbaijan, but in any case, no one doubts that the art of Aşık will be more creative, more militant and a solid inhabitant of the people's spirit in the coming years and decades.

In the article, the historical development of aşık art in South Azerbaijan is discussed, the popular taste created by the combination of music and lyrics is emphasized, and the performances of aşık and saz ensembles, which are popular in modern times, are analyzed.

**Key words:** *South Azerbaijani musicians, South Azerbaijani music art, historical sources of music art, native language and music music, South Azerbaijan music ensembles.*

**Эльчин ГАЛИБОГЛУ**

**ИСКУССТВО АШУГ В ЮЖНОМ АЗЕРБАЙДЖАНЕ:  
ТРАДИЦИИ И СОВРЕМЕННОСТЬ**

**Резюме**

Сегодня, несмотря на все трудности, искусство ашуг (ашык) развивается в Южном Азербайджане. Саз возможности нашего родного языка постоянно открываются и сохраняются. Носители искусства ашуг в Южном Азербайджане демонстрируют уникальную способность во всех смыслах защищать существование нашего родного языка. Четкая, восторженная манера исполнения ашугов, исполняющих ту или иную мелодию, мощное и уверенное произношение национальных слов воодушевляет человека. Искусству любви принадлежит отдельная и уникальная роль в защите духовной целостности нашего народа, то есть души. Уже сегодня в Южном Азербайджане формируются новые музыкальные ансамбли, которые становятся популярными среди народа. Дух вестернизации и глобализации оказывает влияние на Южный Азербайджан, но в любом случае никто не сомневается, что искусство Ашуга в ближайшие годы и десятилетия станет более творческим, более воинственным и прочным обитателем народного духа.

В статье рассматривается историческое развитие искусства ашуг (ашык) в Южном Азербайджане, подчеркивается народный вкус, создаваемый сочетанием музыки и текстов, анализируются выступления популярных в наше время ансамблей ашуг и саз.

**Ключевые слова:** *ашуги Южного Азербайджана, ашугское искусство Южного Азербайджана, исторические источники ашугского искусства, родной язык и ашугское искусство, ашугские ансамбли Южного Азербайджана.*

## Giriş

Tarixi Azərbaycanın böyük bir hissəsində - Güney Azərbaycanda yaşayan soydaşlarımızın bütövlükdə mədəniyyəti, dilinin işlənilməsi durumu, yaştılarının ifadəsi ruhən birliyimizin ardıcıl inkişaf etdirilməsini istəyir. Aşıq sənəti bu prosesdə əbədi canlı, özümüzə məxsus, canlı körpü rolunu oynayır.

Aşıq sənətinin tarixi kökləri qədimlərə gedib çıxır. Bu, təbiidir. Türkün ruhundan yaranan bənzərsiz sənət mahiyyətcə ölümsüzdür, ulusal ruhumuzu, bütövlüyümüzü ifadə edir, gerçəkliyimizdə görünən qüdrətli ifadəsi varlığımızın təsdiqidir.

Güney Azərbaycanda aşiq sənəti Azərbaycan ruhunun bütöv, yetkin, yaşarı ifadəsi kimi özünü göstərir. 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələrindən sonra ikiyə parçalanan Azərbaycanın indiki Quzey Azərbaycandan iki dəfə yarım böyük tarixi ərazidə - 30 milyondan çox soydaşımızın yaşadığı Güney Azərbaycanın bütün bölgələrində aşiq sənətinə böyük, qarşısızlaşınmaz sevgi var.

Bu sevginin miqyasını çağdaş standartlarla müəyyən etmək çətindir. Təbii ki, mənəvi olanı yalnız ruhla görmək, təsəvvür etmək, habelə sözlə, əhvalla ifadə etmək olur. Mənəvi olan, ulus (xalq) ruhu ilə bağlı olanın ömrü əbədidir.

## Tədqiqat

Aşıq sənəti Azərbaycan-türk ruhunun musiqidə bənzərsiz özünü ifadəsidir. Minillərdən bəri yol gələn, yetkinləşən ulusumuzun ruhu aşiq sənəti vasitəsilə özünün yeni, daha da yaşarı ifadəsini tapıb, yetkinləşib, var olub. Ulusun ruhunun musiqidə ifadəsi sözdən daha təsirlidir. Əslində musiqi söz qurtaran yerdə başlayır.

Bu gün Güney Azərbaycanda aşiq sənəti iki yerə parçalanmış Azərbaycanın ruhən bütöv, ölümsüz olduğunu haray çəkməkdədir. Ulusun ruhunun ölməzliyi onun musiqisinin yenilməzliyində, döyüşkənlilik harayında, sözlə musiqinin qırılmaz birliyində, bu ölməz sənətin daşıyıcılarının ardıcıl yaradıcı olmasında, ardıcıllarının yetişməsində, habelə ulusun demək olar, hər bir fərdinin ağlında, ruhunda bu müqəddəs sənətə bağlılığında, yeni ifa tərzlərinin, aşiq ansambllarının yaranmasında özünü göstərir. Aşıq sənəti – Saz Azərbaycanın ruhundan yaranan, Türkün halını ifadə edən mənəvi qüdrətdir.

Saz – ulusal dəyərdir. Ulusal dəyərliyi odur ki, onu ulus olaraq qırraqdan almamışlıq, öz ruhumuzdan yaratmışlıq. Başqa tərəfdən, bu sənətin bəşəri məzmunu da var. Əslində aşiq sənətini bütün tərəfləri ilə bəşəri dəyər də saymaq olar. Ona görə ki, özündə ulusallığı (milliliyi) tam ifadə etdiyi dərəcədə bəşəriləyi də tam təsdiq edir.

Güney Azərbaycanda aşiq sənəti – Saz ulusumuzun ölməyən, öldürülə bilməyən ümidiidir. Aşıqların şaqraq, ruhlu, möhtəşəm səsləri musiqiylə yoğrulur,

türkün doğma təbiətindən – Səmasından, Günəşindən, Yollarından, Bulaqlarından – Suyundan, Meşələrindən, hər açılan Səhərindən mənəvi güc alır...

Burda bir məqama da diqqət çəkmək yerinə düşər: Güney Azərbaycanda iki yüzildən çoxdur bütün çətinliklərə, ana dilində məktəblərinin olmaması, hətta ana dilində - türk dilində danişa bilmək yasağının olmasına baxmayaraq ruhunu qoruyub saxlayan soydaşlarımız dərdini-sərini sazla ovutmağa çalışır, ruhdan düşmür, sarsıntıni ötür. Ulusumuzun dərdi dastanlaşır mahiyyətcə, dərddən güc, işıq alır.

Sazın türkün böyük ruhundan yarandığına kimsənin şübhəsi yoxdur. Bu gün bütün qadağalara baxmayaraq sazin soydaşlarımızın əlindən alınması mümkün deyil. Əksinə, sazin tədrisi ilə bağlı soydaşlarımızın hünərli gedişləri gerçəkləşməkdədir.

Hazırda Azərbaycanımızın Güneyində sazin öncəki dövrlərdən daha güclü bir səviyyədə inkişaf etməsi milli ruhun köklü, yaradıcı halını çətin də olsa qoruyub saxlaması ilə bağlıdır. Saz türkün möhtəşəm döyüşkənlik ruhunu ifadə edir. Bu, Türkün yenilməz ruhunun təqdimidir, burada zəifliyə və zəlilliyə qətiyyən yer yoxdur. Düzdür, saz ruhumuzun bir zamanlar daha güclü olmuş məqamlarını rəmzi şəkildə bizə çatdırса da, olmalı olanı inadla, inamla bizə xatırlatsa da, bu ruhu ağlında, ürəyində gəzdirən soydaşlarımızın, bütövlükdə millətimizin ölümsüzlüyünü təsdiq edir.

Güney Azərbaycanda saza ilahi səviyyədə sevgi var. Bu sevgi soydaşlarımıza bütün məqamlarda sazi anlamağa, onu böyük bir heyrət və eşqlə ifa etməyə imkan verir. Saz itirdiyimiz yurd yerlərimizdən yana-yana danişsa da, onun bu harayındakı kədərimiz bizə yenilməz güc verir. Güney Azərbaycan aşıqlarının çıxışlarında döyüşkənlik əsas leytmotiv kimi diqqəti cəlb edir.

Həm müğam dəstgahlarının, həm də aşiq havacatlarının ifasında bəzi ümumi oxşarlıqlar nəzərə çarpir. Adətən Azərbaycanın Quzeyində dəstgahların ifası zamanı müğam şöbələrinin arasındakı rənglər, təsniflərdə bütövlükdə ansambl iştirak edir. Ancaq müşayiət zamanı daha çox tarı və kamançanı müşahidə edirik. Qarmon, fortepiano və başqa musiqi alətlərinin də bu sırada öz yeri var. Ümumiyyətlə, Quzeydə musiqi ifalarında konkret yüksəklik özünü göstərir. Burada xanəndənin uzun-uzadı improvizasiyalar etməsinə imkan yoxdur. Haradasa bu, müğamin təhrif edilməsinin mümkün süzlüyü bir sübutdur. Bu, həm də bütövlükdə Azərbaycan türklərinin müğamin ruhuna, mahiyyətinə dərindən bələdliyindən xəbər verir. Güney Azərbaycanda müğam sənətinə farssayağılıq müəyyən mənada təsir etsə də, orada yaşayan xanəndələrimiz həm də sərf Azərbaycanın Quzeyindəki sayaq müğam-dəstgahlar oxuyurlar.

Güney Azərbaycanda aşiq sənətinə kənar, yad, xüsusi bir təsirin olmasına az rast gəlinir. Məsələn, bəzi aşıqların ifasında farssayağı musiqinin səslənməsi insana qəribə təsir bağışlayır...

Güneyli aşıqlarımız bütövlükdə Azərbaycanın aşiq sənətinin mahiyyətini, ənənəsini özündə böyük bir səy və inadla yaşatmağa, inkişaf etdirməyə çalışırlar. Diqqətimizi çəkən əsas cəhətlərdən biri həm müğam dəstgahlarının, həm də saz

havacatlarının ifası zamanı aparıcı musiqi alətləri ilə yanaşı başqa alətlərin də fəal iştirakıdır. Məsələn, burada sazla yanaşı balaban da fəaldır, bir növ alət "əyalətdə deyil": balaban sazla həməhəngdir, həmrəhdür. Aşıqların məharətli improvisizələrindən gözəl bir kompozisiya əmələ gəlir. Hərdən bir havacatdan digərinə məharətli keçidlər olur. Ümumiyyətlə, Quzey Azərbaycan aşıqlarının repertuarında olan mahniların son dərəcə diqqətlə Güneydə izlənilməsi və ifası təqdirəlayıq cəhətlərdəndir. Bir məqamı da vurğulamaq yerinə düşər, Güney Azərbaycan aşıqlarının ifa zamanı döyüşkənlik ruhlu şeir parçalarından istifadə etmələri hər birinin sıfətində gözəl hal yaradır, bu da təbiidir.

Güney Azərbaycanda aşık sənətinin inkişafı hər şeydən öncə bir cəhətinə görə diqqətçəkəndir. Sazımızla ana dilimizin imkanları daim açılır, həm də qorunur. Bu, o deməkdir ki, hazırda ana dilimizin hər mənada varlığının qorunmasında aşık sənəti misilsiz hünər göstərir. Aşıqların bu və ya başqa havacatı oxuyarkən aydın ifa tərzləri, türk sözlərinin əzəmətli deyilişi insanı ruhlandırır.

Bu gün də Güney Azərbaycanda yeni saz ansambları yaranmaqdə və xalq arasında populyarlaşmaqdadır. Təbiidir, qərbçilik əhvalı Güney Azərbaycana da təsir edir və oradakı soydaşlarımız içərisində hər cür yeniliyi göydəndüşmə kimi qəbul edənlər də az deyil.

Güney Azərbaycanda aşık sənətinin tarixi köklərindən danışarkən şübhəsiz, Bütöv Azərbaycanın tarixindən çıxış etmək gərəkdir. Ruhumuzun bütövlüyünün ifadəsi olan aşık sənətinin gerçek tarixi ikiyə bölünmüslüyümüzdən ötdər, zamanları aşır...

Prof. Q.Namazovun araşdırmasında vurğulanır, aşık sənətinin kökü eramızdan əvvəlki minilliklərə gedib çıxır. Amerika alimi Diklas 1960-65-ci illərdə Güney Azərbaycanda apardığı arxeoloji qazıntı işləri əsasında maraqlı, son dərəcədə tutarlı elmi nəticələrə gəlib. Eramızdan əvvəl VI minillikdə Güney Azərbaycanda mövcud olmuş, müəyyən dövrdən sonra yerə batmış Cığamış şəhəri tapılıb. Coxsayı tapıntılar zamanı saxsı qab üzərində aşık ansamblının şəkili ifadə olunmuş qiymətli əşya diqqəti cəlb edib. Cığamış şəhərinin qiymətli tapıntıları çox mətləblərdən xəbər verir. Eramızdan əvvəlki minilliklərdə Mesopotamiyada - İkiçayarasında mövcud olmuş mədəniyyətin bu ərazinin qonşuluğunda təşəkkül tapması təbiidir ki, təsirsiz ötüşməyib. Diklas bu tapıntıni yüksək dəyərləndirərk deyib ki, insanlığın tarixi boyunca qədim dövrlərdən soraq verən bu tapıntı son dərəcə nadirdir, ona görə ki, burada ilk dəfə olaraq orkestr şəkli ifadə olunub. Ortada ozan oturub, ətrafında müxtəlif musiqi alətləri ifa edən sənətkarların rəsmələri yer alıb. Həmin səhnədə oxuyan şəxsin də təsviri var. Təbiidir ki, bir tapıntı ilə müəyyən dəqiq elmi-tarixi qənaətə gəlmək mümkün deyil. Başqa bir fakt isə həmin ərazidən 4 min əvvəl tapılmış, hazırda Misirin muzeylərindən birində saxlanılan saxsı qab üzərində olduqca maraqlı bir şəkil diqqəti cəlb edir: çoban rəsmi verilib, başından çalma sallanır. Məlumdur ki, bu cür çalma forması sərf türklərə məxsusdur. Çoban sinəsindəki sazla sanki heykəlləşib. Təbiidir, güman etmək olar, zaman-zaman bu cür tapıntıların sayı artacaq, o zaman fitrətimizin geldiyi elmi qənaətlər tarixi faktlar

vasitəsilə təsdiqini bir daha tapacaq. Bu cür tapıntılar, faktlar əsasında aşiq sənətinin qədim tarixə malik olması haqqında fikir irəli sürməyə tamamilə əsasımız yaranır (2, 79).

Prof. A.Nəbiyev yazar, Azərbaycan xalqının erkən orta əsrlərdən yaradıb inkişaf etdirdiyi aşiq sənətinin tarixi yüksəlişində özünəməxsus yeri və çəkisi olan yaradıcılıq qaynaqlarından biri də Güneyin (Güney Azərbaycanın – E.Q.) geniş çoqrafi ərazisini əhatə edən Təbriz və Təbrizətrafi regionudur. XIV yüzilin sonu, XV yüzilin əvvəllərindən başlayaraq burada mövcud aşiq ənənələri qüvvətlənməyə, ozan sənəti zəminində yaranıb formallaşan aşiq şeirinin yüksəlişi özünü göstərməyə başlamışdır. Bir tərəfdən Anadolu və Şirvan məktəblərinin təsiri, digər tərəfdən Təbrizin Azərbaycanın mədəni mərkəzlərindən biri kimi çıxıklənməsi, burada şifahi və yazılı ədəbiyyatın inkişafına hələ orta əsrlərdən xeyli əvvəl münbət zəmin yaratmışdır. Təbriz aşiq məktəbi həm də zəngin tarixi-ədəbi əsaslara söykənirdi. XII-XIII əsrlərin ozan-aşiq rekonstruksiyası, aşiq sənətinin qam-şaman, təkkə-dərvish ənənələrindən uzaqlaşış yeni istiqamətə yönəlməsi sayəsindəki tərəqqini bu regiondakı ədəbi qaynaqlar rəğbətlə qarşılamaqla yanaşı, çox çəkmədən həmin tərəqqinin aparıcılarına çevrilmişdir (3, 158-159).

O, habelə Təbriz aşiq məktəbinin keçdiyi tarixi inkişaf yolunu təhlil edərək özünəməxsus qənaətlərə gəlir. Ozan yaradıcılıq qaynaqları zəminində güclü aşiq musiqisi sinkretizminin yaranması, Anadolu və Şirvan musiqisinin bir sıra əlamət, xüsusiyyət və ifa tərzlərindən istifadə edilməklə aşiq müsiqisinin yeni mərhələyə yüksəlməsi, zəngin xalq şeiri şəkilləri əsasında özünəməxsus poetik dəyərlərə malik aşiq poeziyasının yaranması bu qəbildəndir (3, 162).

Güney Azərbaycan aşıqları XX yüzilin ortalarından başlayaraq radionun, sonra da televiziyanın imkanlarından, ümumiyyətlə, yeni dövrün texniki imkanlarından (audio-video kasetlər, plastinkalar, diskler və s.) bəhrələnməklə hər cür çətinlikləri aşmış, Quzey Azərbaycandakı aşiq sənəti örnəklərini, soraqlarını tam şəkildə mənimsemişlər. Əlbəttə, həm solo, həm də aşiq ansamblları şəkildə fəaliyyət göstərmək aşiq sənətinin Güney Azərbaycanda geniş şəkildə inkişaf etdiyini, tarixən ciddi, yaradıcı özülə malik olduğunu bir daha sübut edir. Quzey Azərbaycanda aşiq sənətinin SSRİ dönməmində texniki imkanlar sarıdan inkişafi, yayılması Güney Azərbaycanda coşgulu prosesin içlərdə getməsinə, ardıcıl xalqlaşmasına ciddi təkan verdi.

XVI yüzildə Qurbanının yaradıcılığı ilə zəngin ədəbi məktəb səviyyəsinə yüksəldiyini vurğulayan A.Nəbiyev Təbriz aşiq şeirinin tarixi, ədəbi-poetik yüksəlişi mərhələsində şəriət-təriqət-mərifət-həqiqət görüşlərini dünyəvi dəyərlərin əvəz etdiyinə, bəşəri idealların aşiq şeirinə gəldiyinə, həqiqətin kamil əxlaqi dəyər kimi vəsf olunması və bunların zəminində Azərbaycan mədəniyyəti, sənəti və ədəbiyyatında intibahın başlanmasına mühüm təsir göstərdiyinə diqqət çəkir, bu məktəbin Şirvan məktəbində nəzərə çarpan milli dastan yaradıcılığını repertuara gətirdiğini, yeni mərhələyə yüksəldiyini, Şirvan məktəbindən fərqli olaraq Təbriz

aşıqlarının dastanları, nağılları repertuara daxil edib yenidən işləmək yolunu deyil, birbaşa sevgi macəralarını dastanlaşdırmaq ənənəsini seçdiyini bildirir (3,155).

Bu gün Güney Azərbaycanda aşiq sənətinin soraqlarının yayılmasında internetin verdiyi imkanlar ölçüyəgəlməzdır. İndi dünyada texniki imkanlar o səviyyədə inkişaf edib ki, qarşısını almaq, qısitlamaq – məhdudiyyətlər qoymaq mümkünsüzdür. Müxtəlif sosial şəbəkə platformalarında bu soraqlar yayılır, ömürləşir.

Bu sıradə Yutubun yaratdığı imkanlar daha genişdir. Aşıq sənətinin soydaşlarımıza təsiri şübhəsiz, böyükdür. Sazla sözün birliyi ağıllarda, ürəklərdə ciddi izlər buraxır. Çağdaş dövrdə aşiq sənəti insanların mənəvi həmrəyliyini yaradılmasında böyük rol oynayır. Aşıqların bir yerə toplanması, ətraflarında soydaşlarımızın saygılı, ciddi dinləyicilər olaraq varlığı ana sazımızın imkanlarıyla yaradılan bugünün ümidi gerçəkliyidir.

Fikrimizcə, Güney Azərbaycanda saz ansambllarının ardıcıl yaranması ulusumuzun fitrətən, ruhən birliyinin, bir olmaq istəyinin ifadəsi kimi meydana çıxır. Ana dilimiz saz musiqisinin gücüylə təmizlənir, ərəb-fars sözlərinin sayı azalır, öz sözlərimizlə əvəzlənir. Çox zaman aşıqların ifasında Quzey Azərbaycanın tanınmış aşıqlarının, şairlərinin yaradıcılıq örnəklərini dönə-dönə deməsini görürük.

Tarixən Güney Azərbaycan ərazisində - Qaradağda, Urmiyada, Zəncanda, Həmədanda, Savədə, Xorasanda, Sərabda, Qaşqay da aşiq mühitlərinin olduğunu görmək olur (3, 163).

Nə qədər çətin olsa da, aşiq sənəti bu gün Güney Azərbaycanda ulusun azadlıq imkanlarının yaradılmasında döyüşkən əsgər rolunu oynamadadır. Əslən Güney Azərbaycandan olan tanınmış aşiq, “Dalğa” Musiqi qrupunun rəhbəri Çingiz Mehdipurla söhbətimizdə o, burada aşiq sənətinin çağdaş durumundan danişir. Saz havalarını ilk dəfə notlaşdırın Çingiz Mehdipurdur. 2000-ci ildə Təbrizdə “Qopuz məktəbi”, 2004-cü ildə “Aşıq havaları” kitablarını çap etdirib. “Aşıq havaları”nda “mi” kökü və “Segah” üzərində incələnərək nota köçürülmüş 36 hava yer alıb. 2012-ci ildə AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi “Saz məktəbi” kitabı çap olunub. Artıq saz ifaçıları notu bilirlər. “Saz məktəbi” kitabı İranda hər dəfə min nüsxə olmaqla 5 dəfə çap olunub. İndiyə kimi 100 havanı notlaşdırduğunu deyən aşiq 3 cilddə “Aşıq havaları” adlı kitabı nəşrə hazırladığını bildirir. Kitablardakı şeirlər Azərbaycan türkcəsində, ərəb qrafikalı əlifbadadır. Ç.Mehdipur: “Güneydəki aşıqlarımız daha çox Gədəbəy, Borçalı, Şirvan aşıqlarından bəhrələniliblər. İndi Güneydə aşiq sənətinini səviyyəsi artır. Aşıqları toylara çox aparırlar. Ancaq dastançılıq ənənəsi səngiyib” (1). O, tanınmış aşıqlar sırasında Aşıq Məhbubun, Aşıq Novruzun, Aşıq Cavadın və b. adlarını çəkir, hər birinin səs tembrinin fərqli olduğunu bildirir. Yeni saz havalarının yaranmasına gəlincə, Ç.Mehdipur 15-dək hava yaratdığını qeyd edir.

Onun Yutubdakı çıxışlarını yəqin oxucularımız yaxşı xatırlayırlar: odlu-alovlu, ehtiraslı, ümidi, hiddətli haraylarında Güney Azərbaycan türklərinin durumunu

çatdırır. Bu, şair, rəssam Huşəng Cəfəridir. O, ardıcıl olaraq Azərbaycan ruhlu, soraqlı şeirləri ilə tanınır. H.Cəfəri 1958-ci ildə Zəncanın Qalacıq kəndində dünyaya gəlib. Rəssamlığı Üstad Rəhim Nəvəsindən öyrənib. “Hacılar” və “Bəla vurun belə fərmandara” şeirlərini yazdıqdan sonra 3 il dövlət xidmətindən uzaqlaşdırılıb. Sonra makinaçı kimi xidmətə çağırılıb. Üç qızı, bir oğlu var. Oğlu qrimçi, qızlarından biri şairə, biri rəssam, üçüncüüsü isə miniatürçüdür.

“Suyun günahı yoxdur. Su o həzin səsi ilə ortadan keçməklə öz dərdini də bizdən gizlədir. O yaxşı bilir ki, iki Azərbaycan nə çəkir. O sakit halda axması ilə deyir ki, baxın, məndə heç bir günah yoxdur. Ancaq siz gərək bir-birinizi duyasınız, anlayasınız, bir-birinizi düşünəsiz. Bu baxımdan Arazda heç bir təqsir görmürəm. Heç bir su bizi bölə bilməz. Ürəyi su bölsə, olə bilərik. Ancaq biz ölməmişik, dərdimizi deyirik. Odur ki, belə diriyə ölüm yoxdur. O kəsin ki, fikri, düşüncəsi var, ona ölüm yoxdur. Hec vaxt mən o tay, bu tay bilmədim ki. Şəhriyar “Heydər babaya salam” poeması ilə həm o taya, həm də bu taya geniş bir qapı açıb getdi. Bəxtiyar Vahabzadə də bu taydan “Gülüstan” poeması ilə bir qapı açı. Bizi burada bacı-qardaşlarımız böyük coşqu, böyük məhəbbətlə alqışlayırlar, bağırlarına basırlar. Söhrab Tahirin Azərbaycan” poeması isə o taylı, bu taylı Azərbaycanın yaralı ürəyinin təsəllisidir. Bildiyiniz kimi, o tayda şairlərə həmişə bir basqı olub, biz sıxıntı yaşamışıq. Artıq baxışlar dəyişib, fikirlər dəyişib. Bu gün mənim yurdum olan Zəncanda tar, kamança, qarmon çalanların sayı artıb. Bunlar Azərbaycan musiqisini, şeirini yaşadırlar. Xalqda böyük bir canlanma var. Xalq öz dilini, adətini qoruyub, saxlaya bilib ki, bu da bizi sevindirir” (6).

H.Cəfərinin şeirlərindən:

Görürəm, əslinə qayıdır elim,  
Bu elin gücünə bağlıdır belim.  
O zülüm zalimin, bu, mənim selim,  
Bu seldə dayanar sal, Dədə Qorqud,  
Bir döyüş havası çal, Dədə Qorqud.  
\*\*\*

Yar ağladı, mən ağladım  
Yarın boyun qucaqladım,  
Yar ağladı, mən ağladım.  
Yığışdı qonşular bütün,  
Car ağladı, mən ağladım.

Başında qar qalan dağa,  
Danışdım ayrılıq sözün.  
Bir ah çəkib başındakı,  
Qar ağladı, mən ağladım.

Elə ki, əsdi bir xəzan,  
Talandı güllərim mənim.

Xəbər çatınca bülbü'lə.  
Xar ağladı, mən ağladım.

Ürək sözün dedim tara,  
Simlər oldu para-para  
Yavaş-yavaş sızıldı  
Tar ağladı, mən ağladım

Dedim ki, həqq mənimkidir,  
Başımı çəkdilər dara.  
Tənab kəsəndə boynumu.  
Dar ağladı, mən ağladım.

Cəfəriyəm boyum bala,  
Qəm sinəmdə qala-qala,  
Yar canımı ala-alə,  
Yar ağladı, mən ağladım (6).

Ümumən H.Cəfərinin Yutubda həm öz ifasında, həm də aşıqların ifasında səsləndirilən şeirlərini dinlədikcə bu qənaətə gəlmək olur ki, onun yaradıcılığı başdan-başa xalq ruhuyla nəfəs alır. Bu gün onun şeirləri Güneyli soydaşlarımıza tərəfindən daim böyük sevgi və saygıyla qarşılanır, aşıqların repertuarında yer alır.

Əslən Güney Azərbaycandan olan aşiq İsa Təbrizli Güney Azərbaycanın zəngin folklor soraqlarını toplayıb, şeir yazmağı da var. Folklor araşdırmaçılığı ilə məşğul olan İsa Təbrizli Güney Azərbaycanın atalar sözləri, zərb məsəllərini, nağıllarını, bayatlarını, aşiq sənəti ilə bağlı incilərin xəlqi mahiyyətini elmi prinsiplərə aşardır. Onun fikrincə, Güney Azərbaycan folkloru ümumən Azərbaycan folklorunun, mədəniyyətinin cövhərini özündə çox gözəl yaşıdır. Tovuz, Qazax, Şirvan, Gəncə, Gədəbəy, Borçalı, Təbriz və başqa məktəblərin üslub xüsusiyyətlərini, havacatlarını öyrənib. Güney Azərbaycanda məşhur olan aşiq havacatlarını, habelə xalq arasında yaşayan 14 dastanı Bakıda yazdırıb. O dastanlar yaddaşlarda demək olar, yox idi. Güney Azərbaycanda - Qaradağ mahalında ifa edilən 18 havacatın lətə alınmasını isə gözəl hadisə sayır. Onu Azərbaycan dinləyicisinə ilk dəfə Elxan Məmmədli Azərbaycan radiosunun populyar “Saritel” verilişində tanıdıb. Güney Azərbaycandakı havacatları buradakı soydaşlarımıza sistemli şəkildə təqdim olunmasının əhəmiyyəti odur ki, bunlaritmək təhlükəsindən qurtarır, sabahda ölməzlik qazanır.

Çağdaş dövrdə Güney Azərbaycanda Azərbaycan folklorunun, ümumən mədəniyyətinin, incəsənətinin öyrənilməsi problemlərindən danışan İsa Təbrizli bildirir ki, çətinliklər olsa da, proses davam edir: “Şah dövründə aşiq sənətini yaşatmaq çox çətin idi. Ustadlarımızı zaman-zaman döyüblər, təhqirlərə məruz qoyublar, üstəlik də sazlarını qırıblar. Bu sənət Dədə Qorqud yadigarıdır, habelə o qədər mürəkkəb və zəngindir ki, bunuancaq türkün dili özündə yaşada və ifadə edə bilir.

Millətimiz həmişə öz tarixini yaxşı bilsin, dilinə yiye dursun. Aşıq sənətini öyrənənlər sırasında hər cür yaş sahibləri var. Saz dilimizin simvoludur. Belə bir duyğunun formalaşması gərəkdir ki, kim sazda çalmağı bacarmasa belə, evində saz olsun. Güneydə sazımızı öyrənən qadınlar da var. O qadın sazı çörəkpulu qazanmaq üçün yox, mənəvi zövq almaq, milli ruhuna yiyeşlik etmək üçün öyrənir. Özümüzü tanımaqdə sazımız bizə çox kömək edir. Güneydə o qədər zəngin folklor nümunələrimiz məhv olub gedir ki. Aşıq vardi, sinəsində 80 dastan yaşıadırdı, o sərvət yazılmadı, hamısını özüylə apardı. Bu, ürəyimi ağrıdır. Əlimdən gələni edirəm ki, Güney Azərbaycanda xalq ruhumuzun soraqları itməsin. Qapı-qapı gəzmişəm, bu soraqları yığmışam. Aşıqlıq etdiyim yerlərdə deyirəm, mənə yeyib-içmək gərək deyil, ən böyük zövqüm xalqın sinəsində yatan sərvəti toplamaqdır. Soydaşlarımıza xalqımızın bu yöndə yaradıcılığından danışıram. Folklorunu bilmək və yaşatmaq hər bir xalqın müqəddəs borcudur” (7).

Ancaq hər bir sahədə olduğu kimi aşiq sənətində də ardıcıl inkişafın olması çox gərəkdir. Bu, o deməkdir ki, əgər Azərbaycan aşiq sənətində qədimlik üstə yeniliklər olmasa, yəni yeni havacatlar, dastanlar yaranmasa, o zaman sənətin tükənməsi təhlükəsi baş verə bilər, çünkü artmayan azalır.

Aşıq Səlcuq Şahbazi Güney Azərbaycanda aşiq sənətinin bugünkü durumunu belə dəyərləndirir: “Aşıq sənəti müqəddəsdir. Mən bu sənətin aşiqiyəm. Özümü Məcnun, sənətimi də Leyli bilirəm. Ona görə də aşiq sənəti nə qədər zirvədə olsa, sevinirəm. İndi Güneydə aşiq sənəti yavaş-yavaş dil açır, ayaq üstə durmağa çalışır. Onu yaşatmaq hər birimizin borcudur” (8). 2015-ci ildə İran Aşıqlar Birliyi rəsmi dövlət qeydiyyatına alındıqdan sonra S.Şahbazi Təbriz, Urmiya, Zəncan, Miyana, Parsabad, Meşkinşəhr, Tehran, Kərəc və b. şəhərlərdə nümayəndələr seçilib, idarə heyəti yaradılıb, İrandakı bütün türk-azərbaycanlı şəhərlərdə seçkilər keçirilib, bölgələrdə aşıqlar nümayəndəliklərini yaradıblar. Birliyin əsasnaməsi yazılıb, qəbul olunub. Aşığın “Dədə Qorqud Aşıqlar Qrupu” var.

Güney Azərbaycanda aşiq sənətini araşdırıran prof. İlqar İmamverdi Güney Azərbaycanda aşiq sənətinin durumunu öyrənmək üçün 1999-cu ilin martında Təbrizdə, Eher, Qayabası bölgələrində, köhnə Urmiya vilayətində, Sulduzdə ustad aşıqlarla görüşüb, söhbətləşib. Ümumən 100-dən artıq peşəkar ifaçı ilə yaradıcılıq söhbəti edib.

İ.İmamverdi aşıqların ifaçılıq və mütaliə məharətini birbaşa dinlədikdən, əldə etdiyi maraqlı məlumatlar nəticəsində müəyyən, canlı təsəvvür yarada bilib. Güney Azərbaycanda aşiq sənətinin belə yüksək səviyyəyə çatması təsadüfi deyil: “Fikrimizcə, qədim və zəngin ənənələrə malik böyük aşiq sənəti burada, ayrı-ayrı bölgələrində özünəməxsus şəkildə formalaşmış və inkişaf etmişdir. Bizə məlum olan bu bölgələrdən Qaradağ, Eher, Kəleybər, Həmədan, Xorasan, Təbriz, Sava, Zəncan, Qoçan, Tehran, Urmiyə, Sulduz, Xoy və b. bölgələrin öz mahniları, çoxsaylı ustad sənətkarları, yaradıcı ruhda həvəskar aşıqları, demək olar, hər birinin müxtəlif ifa üsulları, repertuarı var” (5).

Araşdırmaçı həmin aşıqların adlarını sadalayırlar: Aşıq Niftulla, Aşıq İsfəndiyar (Aşıq Niftullanın atası), Aşıq Qala, Aşıq Mehrali, Aşıq Baxşı, Aşıq Əmən, Aşıq Məhbub, Aşıq Meşti Paşayı, Aşıq Xeyrulla Heydərkamlı, Aşıq İsa, Aşıq Bəşir, Aşıq Davud Daveri (sazbənd), Aşıq Polad Zəməvi, Aşıq Məlik Halamlı, Aşıq Oruç Halanlı, Aşıq Mürvət Mülk, Aşıq Məmmədəli Əhərli, Aşıq Əminoğlu Məmmədşah, Aşıq Ağaməmməd Kərəğənli, Aşıq Abbasəli Azganlı, Aşıq Nifti Hacahbəy Kəndi, Aşıq İsmiyəli, Aşıq Səhlində Əziz Əsədi, Aşıq Abbas Həsən, Aşıq Qaramirzə, Aşıq Qaraçioğlu Aslan, Aşıq Xanlar, Aşıq Mikayıł, Aşıq Ələkbər Sünlüklü, Aşıq Qulu Türkədarı (Aşıq Hüseyn Cavanın tələbəsi), Aşıq Hüseyn Cavan, Aşıq Hümbət Kəleybərli, Aşıq Xeyrulla Şıxhüseynli, Aşıq Mütəllim, Aşıq Cabbar, Aşıq Cəmşid, Aşıq Gümüşkəsər, Aşıq Hacəli, Aşıq Səlim, Aşıq Tağı, Aşıq Musa, Aşıq Rza, Aşıq Zeynal, Aşıq Ələkbər Zarei, Aşıq Məlik Mədəni, Aşıq Həsənqulu, Aşıq Oruc Həsəni (140 yaşında vəfat edib, Aşıq Abbasın qardaşıdır), Aşıq Hifi, Aşıq Hüseyn Sai, Aşıq Qulam Şəmi, Aşıq Qəşəm Cəfəri, Aşıq Məmməd Mərəndi, Aşıq Əziz Şəhmazı, Aşıq Yusif Dizətəkli, Aşıq Aslan Hoylu, Aşıq Əli, Aşıq Hüseyn Təbrizi, Aşıq Hümbət, Aşıq Əbdülrəhman...

Habelə araşdırında Güney Azərbaycanda zaman-zaman bu aşıqları balabanda müşaiyət edən balabançıların da adlarına rast gəlirik: balabançı Abbas İbadiyan (Balabancı Dürrəlidən dərs alıb. Aşıq Hacı İbadiyyənin qardaşıdır.), balabançı İzzət, balabancı Cəmşid Aşığı, balabancı Nağı Əlizadə, balabancı Səni, balabançı Agaean (5).

Xurrəmdərə aşiq muhitindən Aşıq Gülab Davutbəyinin Novruz bayramı ilə bağlı şeirlərində (“Mübarək”, “Bayram günləri”, “Təzələndi”) xalq ruhunun ifadəsi özünü göstərir. Təbiidir ki, bu şeirlərdə Novruzun ümumtürk kontekstində mahiyyətinin ifadəsini tam görmək olmur, ancaq şair görünündə yazın gəlişinin insanda yaratdığı coşğu var:

Ay ellərim sizə gözəl sözüm var,  
Təzə bayram, təzə iliz mübarək.  
Tarix döndü gəldi təzə baharım,  
Təzə bayram, təzə iliz mübarək.  
\*\*\*

Yaxud:  
Gəl mənimlə aşna olag,  
Təzə bu bayram günləri,  
Bülbül gəlir gülə qonag,  
Təzə bu bayram günləri.

\*\*\*

Yaxud:  
Gəldi bahar fəsli, şad olsun bülbül,  
Zövq edib rişədən gül təzələndi.  
Tamam Türk elində xalqım xoş olsun,  
Novruz bayramında il təzələndi (5).

## S o n u c

Araşdırma göstərir ki, Güney Azərbaycanda aşiq sənətinin tarixi kökləri qədim olub, ruhən bütöv, tarixi Azərbaycanın ruhunu özündə daşımaqla, mahiyətini tam ifadə edir. Çağdaş Güney Azərbaycan aşıqlarının ötən yüzilin ortalarından başlayaraq hərtərəfli inkişafında Quzey Azərbaycan aşıqlarının yaradıcılığı mühüm rol oynayıb. Sovet dövründə Quzey Azərbaycanda radionun, televiziyanın yaranması və inkişafı Güney Azərbaycanda sözügedən imkanlar yarandıqdan, əlçatan olduqdan sonra aşıqlarımızın ruh yaddaşının qorunması və bu nümunələr əsasında inkişafına ciddi təkan verdi. Şübhəsiz, Güney Azərbaycanda 200 ildən çox bir müddətdə soydaşlarımız bütün qadağalara, hətta ana dilində danışmağın belə yasaq olunmasına, ana dilli məktəblərin açılmamasına baxmayaraq şifahi ənənəni (folkloru) qoruyub saxladılar. Xalq danışq dilinin, ruhunun ölməməsinin sübutu olaraq Güney Azərbaycanda aşiq sənəti səngimədi, böyük bir ulusal imkan kimi yenidən aşkarlandı.

Bu gün Güney Azərbaycanda aşiq sənətinin inkişafında saz ansambları müüm rol oynayır. Bu ansamblardakı əhval aşıqların ulusal ruhun tələbinə uyğun davrandıqlarını göstərir. Coşğun ifalar döyüşkən şeirlərdən güc alır, habelə ilahi saz musiqiləri şeirlərin soydaşlarımızın ruh yaddaşına yazılmışında əvəzsiz rol oynayır.

## ƏDƏBİYYAT

1. Qaliboğlu E. Şəxsi arxiv.
2. Namazov Q. Ozan-aşiq sənətinin tarixi. Bakı, Elm və təhsil, 2013, 480 səh.
3. Nəbiyev A. Azərbaycan aşiq məktəbləri, Bakı, "Nurlan", 2004. 312 səh.
4. Nəbiyev A. Təbriz aşiq məktəbi. [Təbriz aşiq məktəbi \(xalqcebhesi.az\)](http://xalqcebhesi.az) 10 iyul 2018. [Aşıqlar heyəti Təbrizdə toplandı \(trt.net.tr\)](http://trt.net.tr)
5. XX. asır Güney Azerbaycan'ın aşık muhiti ve bazı sorunları. dr. İlgar İmamverdiyev.  
[XX. ASİR GÜNEY AZERBAYCAN'IN AŞIQ MUHİTİ VE BAZI SORUNLARI. Dr. İlgar İMAMVERDİYEV' - PDF \(docplayer.biz.tr\)](http://www.anl.az/down/meqale/xalqcebhesi/2020/aprel/710055.htm)
6. Huşəng Cəfəri: "Dedim ki, həqq mənimkidir"  
[www.anl.az/down/meqale/xalqcebhesi/2020/aprel/710055.htm](http://www.anl.az/down/meqale/xalqcebhesi/2020/aprel/710055.htm).
7. Təbrizli İ. [Güney Azərbaycanda aşiq sənəti \(anl.az\)](http://anl.az)
8. Şahbazi S. ["O tay-bu tay aşiq sənəti birdir" \(medeniyyet.az\)](http://medeniyyet.az)

*Redaksiyaya daxilolma tarixi: İlk variant: 23.10.2023  
Son variant: 01.11.2023*